



NAİBƏ YUSİF

ÜŞÜYÜRƏM, ANA

(hekayə)

Bu hadisə Birinci Qarabağ savaşında olub. Şagirdim Sərdar Sadıqov 18 və 19 yaşını cəbhədə, 20 yaşını isə Şəhid məzarında tamamladı. Nəsillərə nümunə ola biləcək bir ömrün tarixçəsini kiçik faktlar əsasında əks etdirməyə çalışdım. Qoy, Ruhu rahat olsun! Uğrunda vuruşub Şəhid olduğu torpaqlara tam dönməyimizə az qalıb. Lap az...

Gecədən xeyli keçmişdi. Nə ulduzlar, nə də gecələrin nazlı gəlini Ay görünürdü. Zülmət göylərə meydən oxuyurdu. Evlərin kiçik pəncərələrindən süzülən neft lampalarının kor işığı can verən insanın son ümidi şölələrinə bənzəyirdi. Hər tərəfdə tükürpədici sakitlik hakim idi. Kənd çoxdan yuxudaydı. Xoruzların ban səsi eşidilmir, itlərin zingiltisi gəlmirdi. Elə bil hər şey bu zülmət boşluqda ərimişdi. Yalnız yeknəsəqliyi pozan bir səs vardı, o da saatın ahəngdar çıqqıltılarıydı. Bir azdan bu ahəngdarlıq da digər boşluqların içində əridi, eşidilməz oldu...

Üç gün idi ki, ananın yuxusu ərsə çəkilmişdi. Hər səhər yerindən qalxır, bütün işləri yoluna qoyur, hətta evdəkilərin üzünə gülüm-səyir, arabir yalvarırdı da. Amma qəlbindəki tufandan heç kimin xəbəri yox idi. Gözləri tez-tez el yoluna dikilirdi. Ciyərparasını sonuncu dəfə buradan yola salmış, gözdən itənə qədər

arxasında baxmışdı. İri gözlərində gilələnən yaşları görməsinlər deyə böyüklərdən üzünü gizlətmişdi. Kiçik oğlu qoluna toxunanada ayılmışdı.

-Ana, yolda heç kim yoxdur, hara baxırsan? - sualına da cavab verməmiş, hətta ürəyində oğluna acığını da tutmuşdu. Heç nə deməmiş, sakitcə evə dönmüşdü...

Sərdar ailənin üçüncü övladı idi. Sakit təbiəti vardı. Çox danışmaz, tez-tez gözləri yol çəkərdi. Belə anlarda onun nə düşündüyünü, nə barədə fikirləşdiyini anlamaq çətin idi. Bəzən badamı gözlərində təəssüf qarışığı bir kədər dolaşar, özündən ixtiyarsız dərindən köks ötürürərdi. O vaxt çoxları çəkilən bu ahi anlamaq qüdrətində deyildi. Sinif yoldaşları baş verən hadisələrdən çılgınlıqla danışanda da Sərdar susardı. Hətta yaşıdları bəzən onun sus-qunluğuna yüngülçə qəzəblənər, məzəmmət də edərdilər. O isə heç nə deməz, yoldaşlarını

qəribə baxışlarla sözərdi. Növbəti dəfə Qarabağ müharibəsindən danışanda Sərdar təmkini ni pozmadan:

-Az qalıb, - dedi.

Yoldaşlarının:

-Neyə? - sualına yenə sükutla cavab verdi. Sərdar Cəlilabadda doğulsa da, orta məktəbi Salyan rayonunun Pambıqkənd kəndində bitirdi. İki il ata-anasından, qardaş-bacılarından ayrı yaşadı. Onlardan ötrü burnunun ucu göynədi. İlk vaxtlar yastiğının üzü göz yaşlarından islandı da. Amma darıxdığını büruzə vermədi. Çoxları onun sakitliyinin səbəbini ata-anasından uzaq düşməsi ilə bağladı. Əslində isə bu sakitliyin səbəbi başqa idi. Qarabağ müharibəsindən danışılanda o, özünü səngərdə zənn edirdi. Öldürülmən körpələrin, işgəncə görən qızların, anaların fəryadı qulaqlarında əks-səda verirdi...

Ananın sevinci hüdudsuz idi. Sərdar orta məktəbi uğurla bitirib geri dönmüşdü. Hansı ali məktəbi seçəcəyi barədə məlumatı olmasa da, xəyalında tələbə oğluna lazım olacaq əşyaları qablaşdırırırdı. Lakin Sərdardan eşitdikləri tezliklə bu sevincə son qoydu.

-Ana, mən cəbhəyə gedirəm.

Hələ on səkkiz yaşı tamam olmayan, üzünə ülgüt dəyməyən oğlundan bu sözləri eşitmək birdən-birə ananı vahimələndirdi.

-Bu hardan çıxdı? Hansı cəbhəyə? Cəbhə nədir? - Anası çəşqinliq içində təəccübünü dərhal büruzə verdi.

Sərdar dinmədi. Məsum baxışları ilə anasını sakitləşdirməyə çalışdı. Ana ürəyi isə həyəcanдан sakitləşmək bilmirdi.

-Sən nə danışırsan, bala? - Ananın göz yaşları yanaqlarından süzüldü, - axı sənin hələ on səkkiz yaşıñ yoxdur! Kim səni cəbhəyə buraxar?

-Nə olsun ki, yoxdur. Ana-bacılarımızın namusu ilə oynanınlarkən, torpaqlarımız

ayaqlanarkən mən on səkkiz yaşımin nə vaxt tamam olacağımı gözləməliyəm? Yox, ana, iki ildir ki, eşitdiklərim, duyduqlarım mənə rəhatlıq vermir. Sən məni Vətən üçün böyümüşən. Sənin xeyir-duan mənə kömək olar.

Ana imdad yeri kimi üzünü Beytullaya tutdu:

-Bir söz desənə!

-Haqq söz qarşısında boynum tükdən nazikdir, əngəl ola bilmərəm, - cavabını eşitdikdə isə qolları sustaldı, nə edəcəyini bilmədi.

Görmədiyi iki il müddətində Sərdarın bu qədər böyüyəcəyini, söz sahibi olacağını ağlına belə gətirmədiyi üçün özünü qınadı. Oğlunun badamı gözlərindəki parıltı, üzündəki sərtlik ananı silkələdi:

-Bəs mən?

Sözü ağızında qaldı.

-Qorxma, ana! - deyən oğlunun boynuna sarıldı.

Hərbi təlimlər başa çatdı. Yol Ağdərəyə idi.

1992-ci ilin noyabr ayından N sayılı hərbi hissədə ağır döyüş yolu keçdi Sərdar. Ağdərə və ətraf kəndlərin, Sərsəng su anbarının erməni işgalindən azad edilməsində xüsusi fərqləndi. Anasını da yaddan çıxarmadı. Onun sonuncu dəfə yazdığını: "Oğul, nə vaxt qayıdacaqsan?" - sualına birmənalı cavab verdi:

-Qələbəyə, imza atandan sonra...

Bacarığı onu döyüş yoldaşlarına da sevdirdi. Komandirdən təşəkkür məktubu gələndə ana qeyri-ixtiyari:

-Boyuna qurban olum, Sərdar! - dedi.

Böyük qaynını yanında görəndə sözündən utandı. Yanaqları xəfifcə allandı. Qaynı özünü eşitməzliyə vurdu:

-Oğul deyil ey, aslandır, aslan, - dedi.

Cəbhədə olduğu müddətdə Sərdar bir dəfə də olsun, postunu tərk etmədi. Mahir kəşfiyyatçı kimi düşmən arxasına keçib məlumatlar topladı.

Son zamanlar cəbhədən gələn məlumatlar ürəkaçan deyildi. Sərdarla əlaqə saxlamaq çətinləşdikcə ana özünə yer tapmirdi. Beytulla da narahat idi. Yeni il qabağı oğlu ilə görüşmək üçün döyüş bölgəsinə yola düşdü. Sərdar hissədə yox idi. Oğlunu görməyincə qəlbindən sızlı keçdi. Onu sakitləşdirtilər. Sərdar bir qrupun tərkibində kəşfiyyata getmişdi. Oğlunun dönməsi ata üçün bir ömür qədər uzun göründü. Sərdarın nə vaxt qarşısında dayandığını hiss etmədi. Bu, Sərdar idimi? Gözlərinə inanmadı. Bir ildən artıq müddətdə oğlu nə qədər dəyişmişdi! Hərbin qanunları onu necə də sərtləşdirmişdi! Qollarını açdı. Əvvəlki kimi Sərdarı qucaqlamaq istədi, bacarmadı. Oğlu bir boy da artmışdı...

Cox keçmədən döyüş başladı. Bölgədən uzaqlaşdırılsa da, atılan topların gurultusunu açıq-aydın eşidən Beytullanın qəlbində nəsə qırıldı. Anaya döyüş barədə məlumat verməsə də, özü bütün gecəni, gündüzü səksəkədə qaldı...

Sərdar Yeni ili dostları ilə səngərdə qarşılıdı. Elə həmin gecədən aramsız döyüşlər başladı. Son döyüşü yanvar ayının ikisində oldu. Səhər tezdən başlayan döyüş axşamüstü səngidi. Düşmənin artilleriya zərbələrini dəf etmək üçün koordinatlar müəyyənləşdirilməli, canlı qüvvəsi haqqında məlumat toplanmalıdır idi.

Komandir üzünü Sərdara tutdu:

-Sərdar, hazırlsanmı? - soruşdu.

Sərdar həmişəki kimi tam ciddiyətlə:

-Vətənimin uğrunda hər şeyə hazırlam! - dedi.

Bu, onun son kəşfiyyati oldu. Yola düşərkən qeyri-ixtiyari dediyi sözlər silahdaşlarını səksəndirdi:

-Əlvida, uşaqlar, - sonra nə düşündüsə, əyilib əlini torpağa sürtdü və sözünü təmamladı, - sizə əlvida desəm də, buna "yox" deyə bilmərəm.

Dostlarını intizada qoyan Sərdar lazımı

məlumatları ötürüb geri qayıdarkən minalanmış sahəni keçə bilmədi...

Üç günün yuxusuzluğu ananın çox yormuşdu. Oturduğu yerdəcə mürgüləmişdi. Birdən hansısa bir əl onu silkələdi, "oyan" dedi. Ana cəld qalxdı, pəncərədən el yoluna baxdı. Kənddə doğru maşın karvanı gəlirdi. Bayraqlarla bəzədilmiş bu karvanı bütün kənd camaatı seyrə çıxmışdı. Karvan Beytullanın həyətində dayananda anaya hər şey məlum oldu. Onun Sərdarını gətirmişdilər...

Hava qaralmışdı. Ana cənazəni gecə ilə dəfn etməyə qoymadı. İllərin həsrətlisi kimi həmin gecəni səhərə qədər oğlunu qucaqlayıb layla dedi...

Sərdarın dəfnini günü hər tərəf qan ağladı. Göylər qara bağladı, Günəş utandığından qeybə çəkildi. Dəfn mərasimi bitdikdən sonra kənd camaatı bir-bir evlərinə dağlılışdı. Nə verilən təsəllilər, nə də dilənən səbirlər ananı ovuda bildi...

Gecə yaridan keçəndə təbiət elə bil qəsdən bütün amansızlığı ilə üsyana qalxdı. Birdən anaya elə gəldi ki, yağan qar məzarın üstünə qonduqca balasını üzündür. İki adyal götürdü. Qəbiristanlığa gəldi. Adyalın birini qəbirin üstünə sərdi, digərinə özü büründü. Səhəri qəbiristanlıqda açdı...

Ban xoruzları səs-səsə verəndə kənd camaatı xəbər tutmadan evə yollandı. Ayaqları uyuşmuşdu, canını titrətmə almışdı. Ana yorğanın arasında bütüsdü. Sobanın istisi vurdugca göz qapaqları ağırlaşdı. Nə vaxt yuxuya getdiyini bilmədi. Yuxusunda Sərdarı gördü. Suyun içində idi. Əlləri gömgöy göyərmişdi. Yuxudan yadında qalan Sərdarın son sözləri oldu:

-Ağlama! Sən ağladıqca dörd tərəfim su olur. Cox üzüyürəm, ana!

8 noyabr 2021, Şirvan şəhəri